

“MƏNALI ÖMÜR”DƏN SƏHİFƏLƏR



(Əvvəli ötən sayımızda)

Mövlud Teymurun yaradıcılığında Heydər Əliyev mövzusu, demək olar ki, son 30 ildə daim yeni səhifələri yazılıan əbədi bir dastandır. O hər ötən ilin gətirdiyi təəssüratla ulu öndərin həyatını, tale yolunu yenidən vərəqləyir və hər dəfə yeni bir təəssüratla həyəcanlarını yazıya gətirir.

Respublika Prezidentinin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olunub. Azərbaycan dövlətinin taleyində Heydər Əliyevin misilsiz xidmətlərini görən, bunu düzgün qarayın, ən başlıcası, bu vətən naminə onun böyük əməllərini başa düşən hərkəs ulu öndərin yüz illiyi münasibəti ilə fikir və düşüncələrini cəmiyyətlə bələşəcək. Bu proses artıq başlanmışdır. Bir vaxt onunla işləmiş, yaxın təmaslarda ünsiyyətdə olmuş hərkəs onun parlaq xatirəsini təzədən yaddaşında canlandırır. Həyatının maraqlı epizodlarını xatırə süzgəcindən keçirib yenidən oxucuya çatdırır. Şübhəsiz, Mövlud Teymur da zamanın şahidi kimi Heydər Əliyev ilin öz töhfəsini vermək niyyətindədir. Çünkü onun Heydər Əliyevnamələr silsiləsindən yazdıqlarını müşahidədən keçirdikcə hiss olunur ki, onun sözü hələ bitməyib.

M.Teymurun “Böyük ömrün tarixlərdə qalacaq” adlı bir şeiri var. Bu şeiri oxuyanda istər-istəməz hiss olunur ki, o, Ulu Öndərlə poetik ünsiyətini daha qlobal, daha əhatəli şəkilədə görür. Yəqin ki, elə bu səbəbdən də onun Heydər Əliyev həsr olunmuş şeirlərinin hamısı eyni mövzunun ayrı-ayrı hissələridir. Həm də bu şeirlər biri digərini tamamlamaqla məntiqi ardıcılığı təmin edir. İndi Mövludun həmin şeirini oxuyaq və bir daha inanaq ki, şair “Mənalı ömür” poemasına qədər seçdiyi obrazı kifayət qədər tanıyıb və onu tərənnüm etməkdə israrlı olub:

Böyük ömrün tarixlərdə qalacaq,
Bu şöhrətin əbədidir, əbədi.

Yurdumuzda sən çatdığını bu ocaq,

Azadlığın sölə saçan məbədi!

Vətən dedin, torpaq dedin, xalq dedin,
Bu torpaqdan ayrı səni kim sanar?!
Bulaqlara durul dedin, ax dedin
Qayğın ilə six dayandı hər çinar!

Məğrur idin elə məğrur yaşadın,
Öz ömründən ömürlərə pay verdin.
Neçə daşda yaşar idi daş adın,
Arxa durdun, bu millətə hay verdin!

Mövlud Teymurun “Ağ atlı xilaskar” kitabından “Mənalı ömür” duyğuları

Sovuşturdun hər bəlanı, hər dərdi,
Tez qaçardı dərd də səni görəndə.
Səsin bağda büləbəl kimi ötərdi,
Yaxşılıqlar yaşayırdı dövrəndə!

Öz xalqına, vətəninə güvəndin,
Tez yetişdən dar günündə bu xalqın.
Sən milləti ata kimi sevəndin,
Mənim xalqım deməyə də var haqqın!

Şair üçün maraqlı olan nədir? Bir insan müəyyən məqamda qəhrəmanlıq göstərir. Digəri qorxaqlığını gizləyə bilmir, fərariyə çevirilir. Demək, şair bu təzadalar arasından həqiqəti görərək, duyarəq insanlığın mənafeyinə xidmət edən qəhrəmanlığı ali məqam dərəcədə üstün tutar. Çünkü qəhrəmanlıqlar olmasayıdı, iradələr ağır sınaqlardan keçə bilməsəydi, onda yəqin ki, millətlərin taleyi, xalqların həyat yolu dəyişərdi. O cümlədən, Azərbaycan üçün də bu istisna deyil.

Mövlud Teymurun Heydər Əliyev dühəsi ilə bağlı müşahidələri sözün həqiqi mənasında könüldən gələn səslərdir. “Uca dağ idi”, “Heydər düşdü yadına”, “Ata bundan fərəh duyur”, “Salam göndərdi”, “Qorumağa gəldin bizi”, “Şəxsiyyət”, “Sühlsevən insan”... bu şeirlərin hər birinin açıqına diqqət göstərilsə, məlum olar ki, şair heç bir təkrara yol vermədən, tərənnüm etdiyi ədəbi qəhrəmanın ən xarakter cizgilərini görür və buna şeir həsr edir. Maraqlıdır ki, hər cizginin, hər detalın özü Mövlud Teymurun qələmində elə canlanır ki, biz sanki həmin məqamda ulu öndərin özünü görür, onun rəssam tərəfindən çəkilmiş portretinə baxırıq və bizdən asılı olmayaraq, tərənnüm etdiyi cizgiləri bu portretdə görməyə çalışırıq. Mövlud Teymurun bir şeiri də var: “Ömrünü xalqına həsr elədin sən”...

Ömrünü öz xalqına həsr edənləri xalq heç vaxt unutmur, onları yaddaşının ən ali məqam bir məkanında saxlayır, ona heykəl, abidə ucaldır. Əgər Mövlud Teymur özünü də bu xalqın övladı kimi görürsə, demək, həmin yaddaş heykəlinin yaranmasında Mövlud Teymurun da özünəxas və kifayət qədər dəyərli rolü və xidmətləri var. Mövlud ömrünü xalqına vermiş böyük insanı belə tərənnüm edir:

Əsrin əsrdəsi, gur səsi oldun,
Xalqın hissi oldun, həvəsi oldun.
Böyük öndərlərin əvəzi oldun,
Ömrünü xalqına həsr elədin sən!

Alqış qüdrətinə, alqış gücünə,
Bu vergi Tanrıdan verilib sənə!
Sən bir dayaq oldun ana vətənə,
Ömrünü xalqına həsr elədin sən!

Dönmədi, enmədi dəmir iradən,
Əyilməz həyatda haqq yolu gedən.
Qəmli günümüzü sənsən şad edən,
Ömrünü xalqına həsr elədin sən!

Göründüyü kimi müəllif Heydər Əliyev zəkasını, ən başlıcası Heydər Əliyev qüdrətini bir tanrı vergisi kimi xarakteizə edir. Həqiqətən, çətinliklər məqamında xalqın övladı xalqın yanında olmaqdan qürur duyursa, demək o, üstünə gələn hər bəlaya qarşı sinəsini sıpər edəcək gücdədir. Mövlud Teymur məhz Heydər Əliyevin sarsılmaz iradəsini tərənnüm edir. Bu iradənin nəyə qadir olduğunu Azərbaycan

xalqı kifayət qədər görüb və şair özü də yaxından müşahidə edib.

Mövlud Teymurun Heydər Əliyevə həsr olunmuş şeirlərinin hamısı bədii cəhətdən kifayət qədər yetkin qələm məhsuludur. Hiss olunur ki, o, ulu öndərin həyatını xalqın həyatından ayrı təsəvvür etməyib. Onu xalqla birgə qavrayıb. Əslinə qalsa, Mövlud Teymurun “Mənalı ömür” adlı poeması rəhbər və xalq vəhdətinin tərənnümünə həsr olunub. Şair qəhrəmanını ona görə ürəkdən vəsf edir ki, onu xalqı da sevir. Xalq uca tutur. Xalqın uca tutduğunu şair də dəyərləndirə bilirsə, demək, onun yanaşması kifayət qədər dəqiqdir və aydınlaşdır. Beləliklə poemanın növbəti hissəsinə diqqət edək:

Doğuldu, böyüdü uzaq bir eldə,
Ancaq ürəklərə çox yaxın oldu.
Onu alqılaşdırı çičək də, gül də,
Məğribdən məşriqə bir axın oldu!

O gün elə bil ki, günəşin nuru,
Hər eldə, obada birə-min artı.
O gün elə bil ki, arzular, kamlar
Ən ülvi, ən uca məramma çatdı!

Dedilər bu uşaq böyük olacaq,
Qoymaz əyilməyə düz əməlləri.
Dedilər od saçan bu nurlu ocaq
Ağ günə çıxardar bizim elləri!

Şair tez-tez ricətərlə ulu öndərin ömrünün ayrı-ayrı fəsillərinə müraciət edir. Hər bir zaman uyğun təəssürati yazarkən ulu öndərin həmin dövrdə, həmin zamanda hansı mərtəbədə olduğunu, hansı əməlləri ilə xalqın yaddaşında öz dövrünü əbədiləşdiriyini da-ha üstün dəyərləndirməyə çalışır. Bu hissədə müəllif ulu öndərin uşaqlıq zamanına qayıdır, onun doğulduğu illəri yada salır. Həmin illərin Azərbaycan xalqı üçün nə demək olduğunu poetik bir ovqatla oxucusuna çatdırır. Məlumdur ki, Heydər Əliyev indi Ermənistən ərazisi adlanan məkanın ata yurdumuz olduğunu, özünün də doğma kəndinin burada olduğunu heç vaxt unutmayıb. O yerləri hər vaxt məhəbbətlə dilə gətitirib, haqqında bəhs edib. Xalqın tarixi yerləri, yurdaları adlandırıb.

Mövlud Teymur tarixi prosesləri ulu öndərin həyatının fonunda təqdim edir. Eyni zamanda tarixi ardıcılığa da diqqət yetirir, xüsusiət varisliyi unutmur. O, dəyişən nəsillerin, dəyişən tarixinin fonunda yaşayan yaddaşı xüsusiət diqqətdə saxlayır.

Bu il Heydər Əliyevin anadan olmasının 100 illiyi böyük təntənə ilə qeyd olunacaq. Çünkü Heydər Əliyev Azərbaycan xalqına sözün həqiqi mənasında güclü, mərkəzləşmiş qüvvəyə malik bir dövlət əmanət edib. Bu dövlətin qurucusu o idi. Heydər Əliyevin böyükülü burasında idi ki, o demək olar ki, heç kimi yaddan çıxarmırdı. Xüsusiət uşaqlara qarşı diqqətli və qayğışlı idi. O hansısa uşaqa yaxınlaşanda sənəki öz uşaqlığını, öz keçmişini gözləri önünə gətirirdi. Mövlud Teymur ulu öndərin bu səmimi duyğulanlarının poetik variantını belə görür:

Gördü həyatını öz tay-tuşları,
Həyati əvəzsiz olan Heydərin.
Yurda ətir saçdı ömür baharı,
Adı tarixlərdə qalan Heydərin.

Gördü məktəbli də, gördü şagird də,
O necə ucaldı, o necə qalxdı.
Neçə qohrəman da, neçə igid də
Ona qibtə ilə, həsrətlə baxdı.

Adıyla bağlıdır Naxçıvan, Bakı,
Qoydu öz canını elin yolunda.
Dünyaya nur saçdı dərin idrakı,
Qaya tək dayandı selin yolunda!

Heydər Əliyev zəkası Azərbaycanın tarixi taleyini düşüncənin üfüqlərinə qədər müşahidə edir, görə bilirdi. O, bütün həyatı boyu Naxçıvanın inkişaf etdirilməsi, Naxçıvanın elm, mədəniyyət, turizm mərkəzinə çevriləməsi üçün əlindən gələni etmişdi. O yaxşı bilirdi ki, Azərbaycanın inkişafının təminatı üçün böyük şəhərlərdə sənaye müəssisələri yaradılmalıdır. Universitetlərin şəbəkəsi genişlənməlidir. Elə buna görə də Azərbaycanın ənənəvi mühiti müstəqillik dövründə daha iri addımlarla irəlilədi. Heydər Əliyev şəxsi həyatı ilə də örnək idi. Onun xalq arasına çıxmışı, insanların danışmağı - bütün bunların hamısı şair tərəfindən diqqətdə saxlanılır və tərənnüm olunur:

Ondan öyrəndilər şax yeriməyi,
Ömrünü havayı yelə vermədi.
Xalqına payladı vardısa nəyi,
Hansı sevincini elə vermədi!?

Ziyasi tükənməz, eşqi əbədi,
Yeni Azərbaycan yaratdı getdi!
O şair qibləsi, ilham məbədi,
Sənət sarayını ucaldı getdi!

Bulaq tək suyuna əvəz istəməz,
Qeyrətli oğluya Azərbaycanın.
Dedi vətənimə yoxdu bir əvəz,
Siz də bu vətənin yolunda yanın!

Mövlud Teymur “Mənalı ömür” adlı poeması ilə ulu öndər sevgisinin təsdiqi ola biləcək bir əsər yaradıb. Bu əsərin dəyəri orasındadır ki, yeni nəsil Azərbaycan gəncliyi bu poemadakı obrazın insanlara nə qədər doğma olduğuna inanacaqlar. Şübhəsiz, ulu öndərlə bağlı tədbirlərdə Mövlud Teymurun bu poeması xüsusiət diqqətdə saxlanacaq:

Araz bir qoludur, Kürsə bir qolu,
Bahar ətri verdi vətən qışına.
Min-min ürək verdik məhəbbət dolu,
Vətənin ən böyük vətəndaşına!

Ağ gün yaratmaqdı eşqi, amalı,
Məramı bir azad dünyadır onun.
Xalqa örnək oldu dərya kamalı,
Ömrü başdan-başa mənadır onun!
Nəhayət, sonluqda müəllif qəhrəmanının xalqı üçün necə mübarizə apardığına yekun vurur. Vətənin Arazlı, Kürlü taleyinin qovuşduğunda müəllif ulu öndərin özünü görür. Yəni o, ədəbi qəhrəmanını elə vətənin özü kimi görür, duyur, onun obrazını elə bu düşüncələrlə yaradır. Mövlud Teymur öz nə gözəl deyir: “Ulu öndər bütün eşqi, amalı ilə xalq üçün ağ gün yaratmağa çalışmışdı. Onun məramı bir dünyaya işiq saçın biləcək azad vətən idi. On başlıcası, xalq onun dərya kamalından varlığını daha da nurlandırdı. Çünkü ulu öndərin həyatı başdan-başa təkrarolunmaz mənalardan ibarətdir”.

Ə. Əzizli